

Sillabus

İxtisas: 050406-"Maliyyə"

Fakültə: İqtisadiyyat və idarəetmə

Kafedra: Maliyyə idarəetməsi və audit

I.Fənn haqqında məlumat:

Fənnin adı: S/f (Vergi inzibatchılığı)

Fənn proqramı: ARTN 07.08.2018-ci il tarixli F-537 sayılı əmri ilə təsdiq edilmişdir.

Kodu: IPFS-B05

Tədris ili: IV (2025/2026) Semestr: I

Tədris yükü: Cəmi: 60 saat (30 saat mühazirə, 30 saat seminar)

Tədris forması: Əyani

Tədris dili: Azərbaycan dili

AKTS üzrə kredit: 6 kredit

Auditoriya: №

II.Müəllim haqqında məlumat: Təhməzov Murad Nazim oğlu, müəllim

Məsləhət günləri və saati: III-V gün saat 13⁰⁰-15⁰⁰.

E-mail ünvanı: murad.tahmazov.97@mail.ru

Kafedranın ünvanı: Lənkəran ş., Füzuli küç.,170-a

III.Təvsiyyə olunan dərslik, dərs vəsaiti və metodik vəsaitlər:

Əsas ədəbiyyat

1.F.Məmmədov "Azərbaycanın milli vergi sistemi". Bakı, 2011

2.M.Məcədov. "Vergi sistemi" Dərslik. Bakı, 2013

3.Vergiye giriş. Dərslik (2014-cü ildə edilmiş əlavə və dəyişikliklərlə). Şamaxı-2014

4.Kəlbiyev Y. A., Məhərrəmov R.B., Rzayev P.Q. Xarici ölkələrin vergi sistemi. Dərslik. Bakı: "İqtisad Universiteti" Nəşriyyatı. 2011, 554 səh.

Əlavə ədəbiyyat

5.Azərbaycan Respublikası Vergi Məcəlləsi. Bakı, Qanun, 2014

6.Məmmədov Ə.C., Seyfullayev İ.Z. "Vergi və investisiya mühiti", Bakı, 2013, 376 səh.

7.F.Ə.Məmmədov, A.F.Musayev, M.M.Sadıqov, Y.A.Kəlbiyev, Z.N.Rzayev "Vergilər və vergitutma". Dərslik. Bakı, 2010

8.Aydın Kerimov "Mühasibat uçotu, vergilər". Bakı, 2012

IV. Prerekvizitlər: Fənnin tədrisi üçün öncədən İqtisadiyyata giriş, Makroiqtisadiyyat, Mikroiqtisadiyyat, Maliyyə fənninin tədrisi vacibdir.

V. Korekvizitlər: Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənlərin də tədris olunmasına zərurət yoxdur.

VI. Fənnin təsviri və məqsədi: Vergi sistemində vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi inzibatchılığının möhkəmləndirilməsi və müasir informasiya texnologiyalarından istifadə etməklə vergi ödəyicilərinə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi sahələrində davamlı, sistemli və səmərəli vergi siyasəti həyata keçirilir. Ölkəmizdə milli iqtisadiyyatın bazar prinsipləri əsasında inkişafı, sahibkarlıq fəaliyyətinin genişlənməsi iqtisadiyyatda vergi inzibatchılığının rolunu artırmışdır. Vergi inzibatchılığı fənninin əsas məqsədi tələbələrə vergi orqanlarında professional fəaliyyətin həyata keçirilməsi və vergi orqanlarının səmərəli fəaliyyətinin təmin olunması üçün lazım olan nəzəri bilikləri və praktiki vərdisləri mənimsətməkdən ibarətdir. Bu fənnin tədrisində məqsəd gələcək iqtisadçılara vergilər, vergilərin hesablanması, qaydaları, vergilərdən azad olunma, vergi dərəcələri, vergilərə aid nəzəri və praktik məsələlərin həllinə dair biliklər öyrətməkdir.

VII. Davamiyyətə verilən tələblər: Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmaz, onun həmin fənn üzrə akademik borcu qalır.

VIII.Qiymətləndirmə: Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: 20 bal seminar, məşğələ və laboratoriya dərslərində fəaliyyətinə görə və 30 bal kollokviumların nəticələrinə görə. İmtahanda qazanılan balların maksimum miqdarı 50-dir. Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzərə alınır.

İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir. Qiymət meyarları aşağıdakılardır:

-10 bal- tələbə keçilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir;

-9 bal-tələbə keçilmiş materialı tam başa düşür, cavabı dəqiqdir və mövzunun mətnini tam açə bilər;

-8 bal-tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;

-7bal- tələbə keçilmiş materialı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir;

-6 bal- tələbənin cavabı əsasən düzgündür;

-5 bal-tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir;

-4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir;

-3 bal- tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırma bilmir;

-1-2 bal- tələbənin mövzudan qismən xəbəri var;

-0 bal- suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semestr ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur. Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

№	Bal	Qiymət	
		Sözlə	Herflə
1	91 – 100	Əla	A
2	81-90	Cox yaxşı	B
3	71-80	Yaxşı	C
4	61-70	Kafi	D
5	51-60	Qənaətbəxş	E
6	50 və ondan aşağı	Qeyri kafi	F

IX. Davranış qaydalarının pozulması: Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülməkdir.

X. Təqvim mövzu planı: Cəmi: 60 saat (30 saat mühazirə, 30 saat seminar)

№	Keçirilən <u>mühazirə</u> , <u>seminar</u> , <u>məşğələ</u> , <u>laboratoriya</u> və <u>sərbəst mövzuların</u> <u>məzmunu</u>	Müh. Saat	Tarix	Sem. Saat	Tarix
1	2	3	4	5	6
	Mühazirə				
1	Mövzu: 1. Vergi inzibatchılığının mahiyyəti və informasiya təminatı Plan: 1. Vergi inzibatchılığı anlayışı və onun əsas elementləri 2. AVIS (Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemini) 3. Vergi inzibatchılığının inkişafında elektron bəyannamələrin tətbiqi və Internet Vergi 4. Vergi inzibatchılığının informasiya təminatı Mənbe: [Mühazirə materialları, 1; 2; 3;]	2		2	
2	Mövzu. Azərbaycan Respublikası dövlət vergi orqanları, onların fəaliyyətinin hüquqi əsasları, vəzifələri, funksiyaları və vergi ödəyiciləri Plan: 1. Vergitutmanın idarə edilməsi və dövlət vergi orqanlarının təyinatı 2. Dövlət vergi orqanlarının fəaliyyətinin hüquqi əsasları 3. Dövlət vergi orqanlarının vəzifələri və funksiyaları 4. Vergi ödəyicilərinin hüquqları və vəzifələri Mənbe: [Mühazirə materialları, 1; 2; 3; 4]	2		2	
3	Mövzu. Azərbaycan Respublikası vergi sistemi və vergi sisteminin elektron hökumət layihəsinə inteqrasiyası Plan: 1. Azərbaycan Respublikasında vergilər, onun müəyyən edilməsinin və tutulmasının əsasları 2. Dövlət vergiləri, Naxçıvan Muxtar Respublikası vergiləri və yerli vergilər (bələdiyyə vergiləri) 3. Vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları və vergilərin müəyyən edilməsinin əsas şərtləri 4. Vergi sisteminin elektron hökumət layihəsinə inteqrasiyası Mənbe: [Mühazirə materialları, 1; 2; 3; 5]	2		2	
4	Mövzu. Vergi inzibatchılığında vergilərin hesablanması və ödənilməsi qaydaları Plan: 1. Vergi inzibatchılığında vergitutma prosesi və vergi uçotunun əsas vəzifələri 2. Vergi inzibatchılığında vergilərin hesablanması prosesi 3. Vergilərin ödənilməsinin əsas üsulları 4. Vergi güzəştləri Mənbe: [Mühazirə materialları, 1; 2; 6; 7]	2		2	
5	Mövzu. Vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması və ləğv edilməsi qaydaları Plan: 1. Vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatına dair ərizəyə baxılması 2. Kommersiya hüquqi şəxsin filial və nümayəndəliklərinin dövlət reyestrinə daxil edilməsi 3. Bank hesablarının açılması üçün şəhadətnamə-dublikatların verilməsi və əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatın aparılması 4. Vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının ləğv	2		2	

	edilməsi və vergi uçotundan çıxarılması qaydaları Mənbə: [Mühazirə materialları, 1; 2; 4; 6; 7]				
6	Mövzu. Vergi inzibatchılığında vergi nəzarəti, vergi ödəyicilərinin uçotu və kameral və səyyar vergi yoxlamasının keçirilməsi Plan: 1. Vergi inzibatchılığında vergi nəzarəti və vergi ödəyicilərinin uçotunun həyata keçirilməsi 2. Kameral vergi yoxlamasının keçirilməsi 3. Səyyar vergi yoxlamasının mahiyyəti və təsnifatı 4. Səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi Mənbə: [Mühazirə materialları, 1; 2; 3; 4; 5;]	2		2	
7	Mövzu . Operativ vergi nəzarəti Plan: 1. Operativ vergi nəzarətinin mahiyyəti 2. Operativ vergi nəzarəti ilə əhatə olunan məsələlər 3. Fərqlənmə nişanı olmayan vergi ödəyicilərinin aşkar edilməsi və aksiz markalarının tətbiqi qaydalarına əməl edilməsi məsələləri üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi 4. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi Mənbə: [Mühazirə materialları, 4; 6; 7]	2		2	
8	Mövzu .Vergi orqanlarında hesablanmış, ödənilmiş vəsaitlərin uçotunun aparılması və vergi borclarının alınması qaydaları Plan: 1. Ödənilmiş vəsaitlərin uçotunun aparılması 2. Hesablanmış vəsaitlərin şəxsi hesab və rəqəmlərinə daxil edilməsi 3. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların müəyyənəşdirilməsi 4. Vergi borcunun vergi ödəyicilərinin əmlakı hesabına tutulması Mənbə: [Mühazirə materialları, 3; 6; 7]	2		2	
9	Mövzu. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət Plan: 1. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət və vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar 2. Vergi qanunvericiliyinin pozulmasına görə intizam məcburiyyəti və inzibati məsuliyyət 3. Vergi borclarının məhkəmə qaydasında alınması 4. Vergi qanunvericiliyinin pozulmasına görə tətbiq olunan maliyyə sanksiyaları və faizlər Mənbə: [Mühazirə materialları, 3; 4; 6]	2		2	
10	Mövzu. Vergidən yayınma riskləri və onların müəyyən edilməsi Plan: 1. Gəlirin və xərclərin yoxlanılması 2. Əlavə dəyər vergisinin yoxlanılması 3. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin yoxlanılması 4. Mənfəət vergisinin yoxlanılması 5. Torpaq və aksiz vergisinin yoxlanılması Mənbə: [Mühazirə materialları, 3; 4; 6; 7]	2		2	
11	Mövzu. Vergi auditinin həyata keçirilməsi işlərinin təşkili Plan: 1. Vergi auditinin mahiyyəti və formaları 2. Vergi auditini əhatə edən dövr və vergi auditinin mərhələləri 3. Vergi auditini məqsədilə seçim tələbləri və modelləri 4. Vergi auditinin nəticələrinin rəsmiləşdirilməsi Mənbə: [Mühazirə materialları, 4; 5; 6; 7]	2		2	
12	Mövzu. Vergi ödəyicilərinə xidmət, kargüzərlik və koordinasiya işlərinin təşkili Plan: 1. Vergi ödəyicilərinə xidmət işinin təşkilinin mahiyyəti və zəruriliyi 2. Vergi ödəyicilərinə xidmət prosesində işgüzar ünsiyyət etikası 3. Vergi ödəyicilərinə sənədlərin çatdırılmasının təşkili 4. Daxili sənədlərin hərəkəti 5. Vergi orqanların sənəd dövriyyəsinin təşkili və sənədlərin arxivləşdirilməsi Mənbə: [Mühazirə materialları, 5; 6; 7]	2		2	
13	Mövzu. Vergi planlaşdırılması Plan:	2		2	

	1. Vergi planlaşdırılmasının mahiyyəti, məqsədi və növləri 2. Vergi planlaşdırılmasının prinsipləri və mərhələləri 3. Vergi planlaşdırılmasının üsulları 4. Vergilərin optimallaşdırılmasının növləri və prinsipləri 5. Vergi planlaşdırılmasının təşkili Mənbə: [Mühazirə materialları, 1; 3; 8]				
14	Mövzu . Beynəlxalq vergi planlaşdırılması Plan: 1.Beynəlxalq vergi planlaşdırılmasının əsas xüsusiyyətləri 2.Hüquqi şəxslərin xarici-iqtisadi fəaliyyətinin təşkili formaları və onların vergi xüsusiyyətləri 3.Beynəlxalq vergitutmada offşor mexanizmlər 4.İkqiət vergitutmanın mahiyyəti və tənzimlənməsi üsulları Mənbə: [Mühazirə materialları 1;2, 6; 8]	2		2	
15	Mövzu. Müasir şəraitdə vergi inzibatchılığının təkmilləşdirilməsi yolları Plan: 1.Vergi inzibatchılığının sahəsində islahatlar 2.Vergi inzibatchılığının təkmilləşdirilməsi istiqamətləri 3.Vergi sisteminə Elektron hökumətin inkişafı 4.Vergi inzibatchılığında informasiya texnologiyalarının tətbiqi Mənbə: [Mühazirə materialları, 1; 3; 6; 8]	2		2	
X	Cəmi:	30		30	

XI.Fənn üzrə tələblər, tapşırıqlar: Vergi inzibatchılığının ölkənin vergi sisteminin səmərəli fəaliyyətini təmin edən əsas elementlərdəndir. Vergi sahəsində yaradıcı, təşəbbüskar kadrların hazırlanmasında vergi inzibatchılığının öyrənilməsinin mühüm rolu vardır.Vergi münasibətlərinin iqtisadi mahiyyətinin öyrənilməsi,onun ictimai proseslərdə yerinin və rolunun araşdırılması vergi fəaliyyətinin dəqiq sərhədlərini müəyyənləşdirməyə ,mövcud vergi vəziyyətini peşəkarcasına qiymətləndirməyə,onun inkişafının nəticələrini əvvəlcədən görməyə imkan verir. -Vergi inzibatchılığının metodologiyasını və praktiki tətbiqini müəyyənləşdirmək;

XII. Fənn üzrə təlimin nəticələri:

- Vergi inzibatchılığının metodologiyasını və praktiki tətbiqini öyrənir;
- Vergi inzibatchılığının fənninin digər iqtisad elmləri ilə qarşılıqlı əlaqəsini öyrənir;
- Vergilər, faizlər, maliyyə sanksiyaları üzrə borcların müəyyənləşdirilməsi bacarığına yiyələnir
- Vergi inzibatchılığında informasiya texnologiyalarında istifadəni bacırır və s..

XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi

XIV: Kollektiv sualları:

I Kollektiv sualları:

1. Vergi inzibatchılığının anlayışı və onun əsas elementləri
2. AVİS (Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemini)
3. Vergi inzibatchılığının inkişafında elektron bəyannamələrin tətbiqi və Internet Vergi
4. Vergi inzibatchılığının informasiya təminatı
5. Vergitutmanın idarə edilməsi və dövlət vergi orqanlarının təyinatı
6. Dövlət vergi orqanlarının vəzifələri və funksiyaları
7. Vergi ödəyicilərinin hüquqları və vəzifələri
8. Azərbaycan Respublikasında vergilər, onun müəyyən edilməsinin və tutulmasının əsasları
9. Dövlət vergiləri, Naxçıvan Muxtar Respublikası vergiləri və yerli vergilər (bələdiyyə vergiləri)
10. Vergi inzibatchılığında vergilərin hesablanması prosesi
11. Vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatına dair ərizəyə baxılması
12. Vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının ləğv edilməsi və vergi uçotundan çıxarılması qaydaları
13. Vergi inzibatchılığında vergi nəzarəti və vergi ödəyicilərinin uçotunun həyata keçirilməsi
14. Kameral vergi yoxlamasının keçirilməsi
15. Səyyar vergi yoxlamasının mahiyyəti və təsnifatı

II Kollektiv sualları:

1. Operativ vergi nəzarətinin mahiyyəti
2. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi
3. Ödənilmiş vəsaitlərin uçotunun aparılması
4. Hesablanmış vəsaitlərin şəxsi hesab və rəqəmlərinə daxil edilməsi
5. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların müəyyənləşdirilməsi
6. Vergi borcunun vergi ödəyicilərinin əmlakı hesabına tutulması
7. Vergi qanunvericiliyinin pozulmasına görə tətbiq olunan maliyyə sanksiyaları və faizlər
8. Gəlirin və xərclərin yoxlanılması
9. Əlavə dəyər vergisinin yoxlanılması
10. Mənfəət vergisinin yoxlanılması

11. Torpaq və aksiz vergisinin yoxlanılması
12. Operativ vergi nəzarəti ilə əhatə olunan məsələlər
13. Fərqlənmə nişanı olmayan vergi ödəyicilərinin aşkar edilməsi və aksiz markalarının tətbiqi qaydalarına əməl edilməsi məsələləri üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi
14. Vergi orqanların sənəd dövriyyəsinin təşkili və sənədlərin arxivləşdirilməsi
15. Vergi ödəyicilərinə xidmət işinin təşkilinin mahiyyəti və zəruriliyi

XV. İmtahan sualları

1. Vergi inzibatchılığı anlayışı və onun əsas elementləri
2. AVİS (Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemini)
3. Vergi inzibatchılığının inkişafında elektron bəyannamələrin tətbiqi və Internet Vergi
4. Vergi inzibatchılığının informasiya təminatı
5. Vergitutmanın idarə edilməsi və dövlət vergi orqanlarının təyinatı
6. Dövlət vergi orqanlarının fəaliyyətinin hüquqi əsasları
7. Dövlət vergi orqanlarının vəzifələri və funksiyaları
8. Vergi ödəyicilərinin hüquqları və vəzifələri
9. Azərbaycan Respublikasında vergilər, onun müəyyən edilməsinin və tutulmasının əsasları
10. Dövlət vergiləri, Naxçıvan Muxtar Respublikası vergiləri və yerli vergilər (bələdiyyə vergiləri)
11. Vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları və vergilərin müəyyən edilməsinin əsas şərtləri
12. Vergi sisteminin elektron hökumət layihəsinə inteqrasiyası
13. Vergi inzibatchılığında vergitutma prosesi və vergi uçotunun əsas vəzifələri
14. Vergi inzibatchılığında vergilərin hesablanması prosesi
15. Vergilərin ödənilməsinin əsas üsulları
16. Vergi güzəştləri
17. Vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatına dair ərizəyə baxılması
18. Vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının ləğv edilməsi və vergi uçotundan çıxarılması qaydaları
19. Vergi inzibatchılığında vergi nəzarəti və vergi ödəyicilərinin uçotunun həyata keçirilməsi
20. Kameral vergi yoxlamasının keçirilməsi
21. Səyyar vergi yoxlamasının mahiyyəti və təsnifatı
22. Səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi
23. Operativ vergi nəzarətinin mahiyyəti
24. Operativ vergi nəzarəti ilə əhatə olunan məsələlər
25. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi
26. Daxili sənədlərin hərəkəti
27. Fərqlənmə nişanı olmayan vergi ödəyicilərinin aşkar edilməsi və aksiz markalarının tətbiqi qaydalarına əməl edilməsi məsələləri üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi
28. Ödənilmiş vəsaitlərin uçotunun aparılması
29. Hesablanmış vəsaitlərin şəxsi hesab və rəqəmlərinə daxil edilməsi
30. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların müəyyənəşdirilməsi
31. Vergi borcunun vergi ödəyicilərinin əmlakı hesabına tutulması
32. Vergi qanunvericiliyinin pozulmasına görə tətbiq olunan maliyyə sanksiyaları və faizlər
33. Gəlirin və xərclərin yoxlanılması
34. Əlavə dəyər vergisinin yoxlanılması
35. Mənfəət vergisinin yoxlanılması
36. Torpaq və aksiz vergisinin yoxlanılması
37. Vergi auditinin mahiyyəti və formaları
38. Vergi auditi ilə əhatə edilən dövr və vergi auditinin mərhələləri
39. Vergi auditi məqsədilə seçim tələbləri və modelləri
40. Vergi auditinin nəticələrinin rəsmiləşdirilməsi
41. Vergi ödəyicilərinə xidmət işinin təşkilinin mahiyyəti və zəruriliyi
42. Vergi ödəyicilərinə xidmət prosesində işgüzar ünsiyyət etikası
43. Vergi ödəyicilərinə sənədlərin çatdırılmasının təşkili
44. Vergi orqanların sənəd dövriyyəsinin təşkili və sənədlərin arxivləşdirilməsi
45. Vergi planlaşdırılmasının mahiyyəti, məqsədi və növləri
46. Vergi planlaşdırılmasının prinsipləri və mərhələləri
47. Vergi planlaşdırılmasının üsulları
48. Beynəlxalq vergi planlaşdırılmasının əsas xüsusiyyətləri
49. İkiqat vergitutmanın mahiyyəti və tənzimlənməsi üsulları
50. Vergi sistemində Elektron hökumətin inkişafı

Sillabus "Maliyyə idarəetməsi və audit" kafedrasında müzakirə edilərək, təsdiq olunmuşdur ("12" sentyabr 2025-ci il "01" sayılı iclas protokolu).

Kafedra müdiri:

dos. Əlixan Bədəlov

Fənn müəllimi:

Murad Təhməzov